

UOT 633.31:635.65

## ABŞERON ŞƏRAITİNDE İNTRODUKSİYA OLUNMUŞ SOYA SORTLARININ ƏSAS VƏ TƏKRAR ƏKİNÇİLİRİNİN MÜQAYISƏLİ ÖYRƏNİLMƏSİ

N.S.USEYNOVA

*Okinçılık Elmi-Tədqiqat İnstitutu, AZ1098, Sovxoz № 2, Pirşağı qəs., Bakı, Azərbaycan;  
nargiz-665@mail.ru*

## COMPARATIVE STUDY OF INTRODUCED SOYBEAN VARIETIES AT BASE AND REPEATED CROPS IN THE ABŞERON CONDITIONS

N.S.USEYNOVA

*Research Institute of Crop Husbandry; nargiz-665@mail.ru*

*The article examines the dynamics of development and growth, productivity and quality indicators of soybean varieties of different geographical origin at base and repeated sowings for two years. 29 soybean varieties introduced from different countries - 7 varieties of Canadian origin, 14 varieties of Turkish origin, Austria-Sinara, Agroyol, Krasnodar-68, Biyson, Bravo and Regalia varieties were studied. The development dynamics of these varieties, productivity, 1000 kernel weight, morphological features of the plant and grain were studied. Protein and oil content were determined from the quality indicators. Field experiments were conducted on the Abşeron Experimental Station of the Research Institute of Crop Husbandry. The first sowing was carried out on the third decade of April, the second sowing on the third decade of June. The experimental fields were provided with complex fertilizer (ammophos) at the rate of 150 kg per hectare under pre-sowing plowing. At the end of the vegetative period the plants are collected, dried, and after obtaining grain, their morphology and quality indicators were studied. During the two years of research, emerging, leaf development, branching and maturity stages were studied, and it was determined that the varieties have early, medium and late maturity. As a result of the research, it was determined that the introduced soybean varieties had higher growth dynamics, productivity and quality indicators at spring sowing (April) than summer sowing (June). In summer sowing, although the vegetation period is short, the maturity period is prolonged due to lower temperatures.*

**Açar sözlər:** soya, inkişaf dinamikası, məhsuldarlıq, keyfiyyət, zülal, yağı

**Ключевые слова:** соя, динамика развития, продуктивность, качество, белок, жир

**Keywords:** soybean, dynamics of development, productivity, quality, protein, fat

## GİRİŞ

Soya uzun müddət Asiyada insanlar üçün əsas qida məhsulu olmuşdur. Soya zülalı yüksək keyfiyyatlı malik olmaqla yanaşı, həm də o on əcəv protein mənbəyidir. Digər tərəfdən soya paxlasının sağlamlıq üçün bir sırə faydalı müəyyən edilmişdir ki, bu da soya və soya məhsullarına tələbatın və maraqlı artmasına səbəb olur [6]. Soya dünyada geniş istehsal olunan əsas kənd təsərrüfatı məhsullarından biridir. 2008-ci ildə dünyada taxminan 77 milyon hektarda soya əkilmişdir və həmin ildə ənənəvi 221 milyon tondan çox olmuşdur ki, bunun da taxminan 50%-i ABŞ-in payına düşür. 2009-2010-cu illərdə isə ABŞ, Braziliya və Argentinadakı istehsalçılar 98

## ABŞERON ŞƏRAITİNDE İNTRODUKSİYA OLUNMUŞ SOYA BİTKİSİNİN ƏSAS VƏ TƏKRAR...

260 milyon ton civarında soya istehsal etmişlər [5].

Soya müxtalif istiqamətlərdə, xüsusi ilə arzaq, texniki və yem məqsədi ilə geniş istifadə olundugundan xalq təsərrüfatunda xüsusi əhəmiyyət malikdir. Belə ki, soya unundan kolbasa, süd, şor, şirniyat məmələtləri, şokolad, kofe və s. hazırlanır. Soyadan sənayedə süni lif, plastik kütlə, yapışqan, lək, boyaq, sabun və s. istehsalında da geniş istifadə olunur [2]. Yüksək proteinə malik olduğu üçün birlilik paxlılı bitkilər arasında soya xüsusi yer tutur. Yaşılı küçəsində 20%, dənində isə 55% zülal olması onun digər paxlılı bitkilərdən üstünlüyünü göstərir. Bununla yanaşı, soya zülalı keyfiyyətinə görə heyvan zülalına yaxındır. Soya dəninin tərkibində 27% yağ olduğuna görə ondan hazırlanılan məhsullar yüksək kolorlu olur. Hazırda soya zülalı mənbəyi kimi dünyada "liderlik" edir və yağ istehsalına görə birinci yeri tutur [4].

Bu yeganə bitkidir ki, tərkibində sistin, lizin və triptofan daxil olmaqla insan organizminin normal inkişafi üçün lazım olan amintursuları ilə zəngindir. Soyadan fərqli olaraq, digər paxlılı bitkilərdə yetişməmiş yaşlı paxlada keyfiyyat yüksək olur, lakin yetişmiş və quru dənələrdə amintursularının miqdərin azaldığından keyfiyyət adazılır [3].

Soya istilik və rütubət sevən bitkidir. Onun normal böyüməsi və inkişafı üçün 17-27°C istilik tələb olunur. Toxumların cürcəməsi üçün torpaqda temperatur 9-10°C-dən az olmamalıdır. Bu bitki çıxıklaşma və dəndolma fazalarında on çox su tələb edir. Çıxıklaşma fazası 15-40 gün, geciyənşen sortlarda isə 80 günə qədər davam edə bilir. Soya qısa gün bitkisidir. Şoran və şorakat torpaqlardan başqa digər torpaqlar soya üçün olverişlidir. Soya neytral mühüllü torpaqlarda (pH 6,5-7,0) daha yaxşı inkişaf edir [1; 2].

Tədqiqatlarla müəyyən edilmişdir ki, müxtalif coğrafi mənşəli bitki sortları öksər hallarda konkret aqrökojoloji şəraitdə öz bioloji potensialını reallaşdırda bilmir. Bu baxımdan yerli şəraitə uyğunlaşan yeni sortların yaradılması istiqəatində seleksiya işlərinin aparılması və onların becərmə texnologiyasının işlənməsi mühüm əhəmiyyət kəsb edir ki, bu da tədqiqatın məqsədini şərtləndirir. Seleksiya üçün bitkinin vegetasiya dövrünün uzunluğu, məhsuldarlığı, bitkinin boyu, müxtalif növ xəstəlik və zararlılıqlarla, mexaniki yüksəma yararlılığı müəyyən edən yarımaya və dənən tökülməsinə davamlılığı, habelə dənəti biokimiyə tərkibi – zülal, yağı və s. mühüm əhəmiyyət malikidir.

## MATERIAL VƏ METODLAR

Tədqiqatın materialı kimi müxtalif ölkələrdən introduksiya olunmuş 27 soya sortu. Kanada mənşəli 7 sort, Türkiyə mənşəli 14, Avstriya-Sinara, Agroyol, Krasnodar-68, Biyson, Bravo və Regale sortları tədqiq edilmişdir. Bu sortların inkişaf dinamikası, hündürlüyü, məhsuldarlığı öyrənilmiş, habelə keyfiyyət göstəricilərindən protein və yağı təyin edilmişdir.

Tərla tacirbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Abşeron Yardımcı Tacirübə

Təsərrüfatında qoyulmuşdur. 2017-ci ildə ümumi sahəsi 312 m<sup>2</sup> olan ərazidə birinci sapın aprelin 26-də 3 təkrarla, hər təkrarın sahəsi 1m<sup>2</sup>, cərgəsər 50 sm olmaqla aparılmış, həmin ildə təkrar sapın 28 iyundə həyata keçirilmişdir. 2018-ci ildə təcrübə 400 m<sup>2</sup> sahəni şəhət etmiş, birinci sapın mayın 4-də, ikinci təkrar sapın isə iyulun 2-də aparılmışdır. Təcrübə sahəsinə sapınqabağı şum altına hektara 150 kq hesab ilə kompleks gübə (ammofoş) verilmişdir. Vegetasiya dövründə 6 dəfə suvarma və 2 dəfə kultivasiya işləri aparılmışdır.

### NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

İki il ərzində (2017-2018) aparılan tədqiqatlarında çıxışın alınması, yarpaqlama, budaqlama, çıxışlama, paxla amələgəlmə və yetişmə fazaları öyrənilmiş və sortların tez, orta və gec yetişkənliliyə malik olması müəyyənəldirilmiş və alınmış nöticələr cədvəl 1-də göstərilmişdir.

Cədvəl 1

#### Bitkinin boyu və vegetasiya müddətinin uzunluğu (2017-2018-ci illər üzrə orta)

№	Sort	Vegetasiya müddəti, gün		Bitkinin boyu, sm
		I sapın	II sapın	
1	Kanada -7 sort üzrə	100-103	81-84	43,8-50,3
2	Avstriya-Sinara	102-103	84-85	43,3-46,3
3	Agroyol	123-124	84-89	82,5-128,3
4	ÇÜ-1-ADA soy	120-124	99-109	76,5-130,3
5	ÇÜ-2-Türk soy	120-124	99-109	90,3-99,5
6	ÇÜ-3-Nazır soy	120-127	99-106	85,5-120,3
7	ÇÜ-4-yaslı soy	120-124	99-109	75,6-140,5
8	ÇÜ-5-Yem soy	130-145	99-105	101,3-110,6
9	ÇÜ-6	120-124	99-100	88,5-104,3
10	ÇÜ-7	120-127	99-102	80,3-132,5
11	ÇÜ-8	120-124	99-103	94,6-125,3
12	ÇÜ-9	120-129	99-100	96,5-106,3
13	ÇÜ-10	120-129	99-102	80,6-100,5
14	ÇÜ-11	112-123	99-100	87,5-100,3
15	ÇÜ-12	120-127	99-102	87,3-141,5
16	ÇÜ-13	120-127	99-101	80,3-99,6
17	ÇÜ-14	120-124	99-100	85,3-94,3
18	Krasnodar-68	118-120	99-100	86,3-110,5
19	Requale	118-120	84-90	77,3-105,5
20	Biyson	114-122	84-85	95,3-119,3
21	Bravo	120-125	84-88	70,6-92,6
				63,3-57,5

Cədvəl 1-də göründüyü kimi birinci sapında Kanada sortlarının hamısı və Avstriya-Sinara sortu tez yetişkən olub vegetasiya müddəti 100-103 gün, təkrar sapında havaların isti keçməsi ilə əlaqədər olaraq 81-85 gün olmuşdur. Birinci sapında bitkilərin boyu 43,3-50,3 sm, təkrar sapında orta hesabla 40,5-46,3 sm olunmuşdur. Agroyol sortunun vegetasiya müddəti birinci sapında 123-124 gün, təkrar sapında isə 84-89 gün olmuş; bitkinin boyu birinci sapında 82,5-128,3 sm, təkrar sapında isə 60,3-81,5 sm taşkıf etmişdir. Ən gec yetişən və ən hündür boylu sortlar aşkar edilmişdir: Türk sortlarında birinci sapında vegetasiya müddəti 120-129 gün, Krasnodar-68 sortunda 118-120

### ABŞERON ŞƏRAITİNDE İNTRODUKSİYA OLUNMUS SOYA BITKİSİNİN ƏSAS VƏ TƏKRAR...

gün birinci sapında, 99-100 gün ikinci sapında, bitkinin boyu 80,3-110,5 sm birinci sapında, 65,6-90,3 sm təkrar sapında Requale sortunda 118-120 gün birinci sapında, ikinci sapında isə 84-90 gün, bitkinin boyu isə 77,3-105,5 sm birinci sapında, ikinci sapında 65,5-69,6 sm, Biyson sortunun birinci sapında vegetasiya müddəti 114-122 gün, ikincidə 84-85 gün, bitkinin boyu birinci sapında 95,3-119,3 sm, təkrar sapında 75,3-80,5 sm, Bravo sortunda vegetasiya müddəti 120-125 gün birinci sapında, ikinci sapında 84-88 gün, bitkinin boyu isə 70,6-92,6 sm birinci sapında, təkrar sapında isə 63,3-57,5 sm olmuşdur.

Cədvəl 2

#### Məhsuldarlıq və keyfiyyət göstəriciləri

№	Sort	Məhsuldarlıq, q/m <sup>2</sup>		Zülal, %		Yağ, %	
		I	II	I	II	I	II
1	Kanada -7 sort üzrə	249,7	157,7	32,6	34,0	28,9	28,4
2	Avstriya-Sinara	283,6	224,0	33,2	34,3	29,1	28,2
3	Agroyol	300,0	200,5	34,3	33,5	28,5	28,6
4	ÇÜ-1-ADA soy	394,9	300,4	26,2	28,8	29,2	28,0
5	ÇÜ-2-Türk soy	357,2	288,2	26,2	29,5	29,8	28,9
6	ÇÜ-3-Nazır soy	278,9	232,2	29,7	29,7	29,2	26,9
7	ÇÜ-4-yaslı soy	329,1	273,5	26,8	28,7	29,9	30,8
8	ÇÜ-5-Yem soy	260,0	250,4	28,3	30,6	28,0	25,8
9	ÇÜ-6	279,9	219,4	27,1	29,0	30,8	27,4
10	ÇÜ-7	355,6	303,6	26,8	30,1	28,3	27,2
11	ÇÜ-8	343,6	253,3	27,7	28,1	30,1	28,0
12	ÇÜ-9	357,9	248,1	26,1	31,2	30,1	27,7
13	ÇÜ-10	277,7	234,3	27,6	31,1	30,2	27,3
14	ÇÜ-11	330,6	198,1	26,4	28,1	29,0	29,9
15	ÇÜ-12	527,1	282,4	27,0	27,7	30,3	28,1
16	ÇÜ-13	295,9	221,8	30,7	29,0	29,4	28,2
17	ÇÜ-14	403,2	317,6	26,5	31,1	28,9	26,8
18	Krasnodar-68	432,9	248,8	29,0	30,5	29,9	28,6
19	Requale	360,8	285,1	26,3	27,4	28,3	29,2
20	Biyson	293,1	187,4	29,5	30,1	28,4	26,9
21	Bravo	301,3	191,1	27,2	29,2	29,7	28,0

Soya danının vahid sahədən məhsuldarlığı 2 ildə orta hesabla Kanada sortlarında I sapında 249,7 qr; II sapında 157,7 qr, Avstriya-Sinarada I sapında 283,6 qr; II sapında 224,0 qr, Agroyolda I sapında 300,0 qr; II sapında 200,5 qr, Türk sortlarında I sapında 260,0-432,9 qr; II sapında 191,1-317,6 qr intervalında, Krasnodar-68-da I sapında 432,9 qr, II sapında 248,8 qr, Biysonda I sapında 293,1 qr; II sapında 187,4 qr, Bravoda I sapında 301,3 qr; II sapında isə 191,1 qr olmuşdur.

İki il ərzində tədqiq edilən sortlar üzrə soya danının keyfiyyət göstəriciləri – zülal və yağın miqdarı I-II sapınlara uyğun olaraq orta hesabla aşağıdakı qiymətlərlə xarakterizə olunur: Kanada mənsəli sortlarda (7 sort) – zülal 32,6-34,0%, yağ 28,9-28,4%; Avstriya-Sinarada – zülal 33,2-34,3%, yağ 29,1-28,2%; Agroyolda – zülal 34,3-33,5%, yağ 28,5-28,6%, Türk mənsəli sortlarda (14 sort) – zülal (26,1-30,7%) – (27,7-31,2%), yağ (28,0-30,8%) – (25,8-30,8%); Krasnodar-68-də –

zülal 29,0-30,5%, yağ 29,9-28,6%; Reqaledə - zülal 26,3-27,4%, yağ 28,3-29,2%; Biysonda - zülal 29,5-30,1%, yağ 28,4-26,9%, Bravoda - zülal 27,2-29,2%, yağ 29,7-28,0%-29,7% təşkil etmişdir.

## NƏTİCƏ

İki illik tədqiqatın nəticələri soya bitkisinin məhsuldarlıq və keyfiyyət göstəricilərinin formalaşmasında səpin müddətinin mühüm rol oynadığını göstərir. Belə ki, orta hesabla introduksiya olunmuş soya sortlarının əsas səpinlərində (aprel) təkrar (iyun) səpinlərə nisbətən bitkilərin inkişaf dinamikası, məhsuldarlığı və keyfiyyət göstəriciləri daha yüksək olmuşdur.

## ƏDƏBİYYAT

- Əliyev C.Ə., Əkbərov Z.İ., Nəbiyev M.H. Azərbaycan SSR-nin suvarma şəraitində soyanın yetişdirilməsi. – Bakı, 1982, s.7-28.
- Əmirov R.V. Soya. // Tövsiyə. Naxçıvan Bitki Mühafizə Stansiyası. 2009, 2 s.
- Лещенко А.К., Касаткин Б.В., Хотулов М.И. Соя. – М.: Сельхозгиз, 1948. – 72 с.
- Musayev Ə.C., Əliyev S.Z. Soyannın yem məqsədilə becərəmə texnologiyası. Azərbaycan Respublikasında möhkəm yem bazasının yaradılması yolları. – Bakı, 2001, s. 41-43.
- Ernandes Rodrigues de Alencar, Leda Rita D'Antonino Faroni. Storage of soybeans and its effects on quality of soybean sub-products. // In: Recent trends for enhancing the diversity and quality of soybean products. Dora Krezhova (ed.). Intech Open, 2011, p. 47-66. doi:10.5772/18022.
- Ma L., Li B., Han F., Yan Sh. et al. Evaluation of the chemical quality traits of soybean seeds, as related to sensory attributes of soymilk. // Food Chemistry, 2015, 173: 694-701.

## ABŞERON ŞƏRAİTİNDE İNTRODUKSİYA OLUNMUŞ SOYA BİTKİSİNİN ƏSAS VƏ TƏKRAR ƏKİNLƏRİNİN MÜQAYİSƏLİ ÖYRƏNİLMƏSİ

N.S.USEYNOVA

*Okinçılık Elmi-Tədqiqat İnstitutu; nargiz-665@mail.ru*

Məqalədə iki il ərzində (2017-2018) müxtalif coğrafi məşəli soya sortlarının əsas və təkrar səpinlərdə müqayisəli şəkildə inkişaf dinamikası, məhsuldarlığı və keyfiyyət göstəriciləri öyrənilmişdir. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, introduksiya olunmuş soya sortlarında 2017-ci il aprel ayının 26-da səpin aparıldığda təkrar sapına (28 iyun) və 2018-ci il 15 mayın 4-də gecikmiş sapına (2 iyul) nisbətən bitkinin inkişaf dinamikası, məhsuldarlığı və keyfiyyət göstəriciləri daha yüksək olmuşdur.

## СРАВНИТЕЛЬНОЕ ИЗУЧЕНИЕ ИНТРОДУЦИРОВАННЫХ СОРТОВ СОИ ПРИ ОСНОВНОМ И ПОВТОРНОМ ПОСЕВАХ В УСЛОВИЯХ АПШЕРОНА

H.C.УСЕЙНОВА

*Научно-Исследовательский Институт Земледелия; nargiz-665@mail.ru*

В статье исследуется динамика развития, продуктивность и качественные показатели при основных и повторных посевах сортов сои разного географического происхождения. В результате исследования было установлено, что у интродуцированных сортов сои от 26 апреля 2017 года по сравнению с повторным посевом (28 июня) и от 4 мая 2018 года по сравнению с поздним посевом (2 июля) показатели динамики развития, продуктивности и качества были выше.